



دوشنبه 08 خرداد 1396 - 09:28

Trklrin Azrbaycanda ermni ad altnda mslman qtliam OK DVLT SNDLR

Hrmtli meydan.tv mdkalar v oxocular, bildiyiniz kimi, bir ne gn bundan nc filosof Aalar Qut Osmanli-Trkiy trklrinin Azrbaycana mnasibti mvzusunda olduqca lazml bir polemika ad; lakin tssf ki, o, yen z mvqeyin gr, siyasi-ictimai konyukturann qurbanna evrilmi bir qrup insann, Siyavu .Novruzov saya bir slubda "o, ermnidir, krddr" kimi bayt ittihamlarla mruz qald

Mnim bu mqalmi jurnalist Dilqm hmdin A.Quta nvanlad cavab yazsna reaksiya kimi d qbul ed bilrsiniz. Onu da deyim ki, bir jurnalistin z yazsnda filosofu alaltmaa aldn grmk ox .acnacaql haldr

Mnim mqsdim D.hmdin hllik sadc bir iddiasna, ancaq ondan frqli olaraq arxiv materiallarna istinadn, z mnasibtimi bildirmkdir. Mn D.hmdin "Ehtiyac olarsa, cavab verilck" vdini sas gtrrk mid edirm ki, o, bir mllif kimi verdiyi sz ml edib, mn cavab .yazacaqdr

?ZNN AL EDLMSN XLAS ADI VERMK

D.hmd yazr: "gr Aalar Qutun Trkiyy olan nifrti olmasayd, bu cmlni bel balayard: "1918-ci ild Trkiynin gndrdiyi Qafqaz-slam Ordusu Bakn azad edib onu Cmhuriyytin paytaxtna "...evirib

Dorudanm 15 sentyabr Baknn azad edildiyi v Azrbaycan Cmhuriyytinin paytaxt elan .edildiyi gndr? Glin, bu iddiann doruluunu yoxlayaq

Vvla, ondan balayaq ki, "Qafqaz-slam ordusu" deyiln bir ordu olmayb, bu, Osmanl imperiyasnn 5-ci piyada diviziyasnn ialc missiyasn rt-basdr etmk cn istifad edilmi maska idi. Diqqti zlrindn yayndrmaq, "Bu, Osmanl ordusu deyil, Qafqaz-slam ordusudur" dey bilmk n Osmanl ordusunun 5-ci piyada diviziyasnn adn tlm-tlsik dyidirib qoydular .""Qafqaz-slam ordusu gr Osmanl xilaskar idis, 1918-ci ild Tbrizd eyx Mhmmtd Xiyabani n cn ona hmin bu !?orduya qar vuruurdur? Yoxsa, Xiyabani d satqn idi

Hqiqt is beldir: Osmanl Balkanlardak mlubiyytdn v neftl zngin razilri (Mesopotamiya, rb yarmadas v s.) itirdikdn sonra bu itkilri kompensasiya etmk n pantrkizm bayra altnda Qafqaz v Orta Asyan, panislamizm bayrag altnda da fganstan v Hindistan ial etmyi .planladrrd

Bu id onlara mttfiqli olan almanlar kmk edirdi. Baqa szl, Qafqazn ial plan 1918-ci ilin fevralnda artq hazr idi. Yni dvt edildi-edilmdi Alman-Osmanl ittifaq I dnya mharibsinin gediind Qafqaz I kecirmk plan qurmudu. ngilis arxiv materiallarnda gstrilir ki, hl 1918-ci il iyun aynda almanlarla trklr arasnda Bakn kim birinci ial edck dey mbahis yaranr. Bu mbahisni mzakir etmk mqsdl nvr paa il alman ali hrbi nmayndsi arasnda stanbulda gizli (gr keirilir. (Britaniya arxivi, CAB/23/6

.Ancaq Azrbaycanda indi bu iala "xilas", iallardan birin is "qarda" donu geyindirirlr

OSMANLI ORDUSUNUN AZRBAYCANDA TRTDY QTLAM

Osmanl ial qvvli baqa bir ialc olan Sentyokaspi diktaturasndan hri thvil alb, balad talanlara v qrnlara. aln ilk bir ay rzind Bakda 30 min nfr qtl yetirildi! Bu gn bizim "mandat tarixilr" (Cmil Hsnli, Nsiman Yaqublu, Nsib Nsibli v b.) bu cinayt brat qazandrmaq n "Orada Inlrin hams ermnirl olub" yalann quradrrlar. Ermnirl d bu "fakt" sas gtrrk, 1918-ci ild Azrbaycanda onlara qar qtliam olduunu iddia edirlr. Grn, tarixilrimiz indi d "Trkiy .qardal" yalann biz yedizdirmk n hans lkni xalqn boynuna qoyurlar

Halbuki, arxiv materiallar sbut edir ki, ldrlnlrin czi bir hisssi ermni idi, yerd qalan oxluu azrbaycanllar tkil edirdi. Osmanl ial qvvli lkmizd minlrl syan kndli, kommunist v baqalarn "inqilab haydutlar" (quldurlar) damasyla edam edirdi. Bli, hr zaman olduu kimi ial yerliy !quldur ad verir

Bu hal Azrbaycan ial etmy gln rblrin yerli xalq lmy layiq "kafir" adlandrmasna v bir .islamnn da z vtninin rblr trfindn ialna sevinmsin, bu ial "xilas" adlandrmasna ox bnzyr

M.RSULZADNN TARX ETRAFLI: OSMANLI AZRBAYCANIN MSTQLLYN STMRD

1918-ci il sentyabr aynda Azrbaycanda real hakimiyet Osmanl ial qvvlinin zabitlrin mxsus idi. Nuru paa Bak hrind yegan sz sahibi idi. Edamlar, gllmlr, zopayla allaqlamalar hams Osmanl zabitlrinin rhbrlik etdiyi shra mhkmrlinin slahiyettindydi. Kimi asacaqlar, niy asacaqlar, buna qrar Osmanl paalar verirdilr. Htta ua uezdinin risi Msavat hkumti daxili ilr nazirin ikaytlindi ki, "hrin trk olan gubernatoru btn hakimiyyti z lind cmlyrk yerli hkumti ."tanmr

Tkc uadam belydi? Yox! Osmanl ial qvvli Bakya girmz elan etdir ki, onlar cmhuriyyt ".filan tanmrlar v "Bakn tutmaqla Osmanl srhldrini brpa edibl

1919-cu ild M.Rsulzad etiraf etmli olmudur ki, "Azrbaycann mstqilliysi ideyas Osmanlnn ."maraqlarna zidd idi

D.hmd z mvqeyin arqument kimi Ftli xan Xoyskinin Nuru Paann telegramma cavabn sas gtirir. Demli, bu hadis noyabr aynn 17-d olub. Ancaq ayn 20-d, yni cmi 3 gn sonra Azrbaycan hkumtinin bas kimi Xoyski sdliyev il birlikd W.Thomsonla grrkn, Thomsona qurduqlar Cmhuriyytin trklrin lin kemsin rait yaradan amillrdn ikaytlnr, trklrin getmsin hdsiz sevindiyini, Nuru paaya qzbini ifad edir v "mttfiqlrin (ngiltr, AB, Fransa A..) gliin kiik .(xalqlarn midi" kimi baxdn sylyir (Britaniya Arxivi, CAB 45/107

Grnr, D.hmd Xoyskinin 1918-ci il iyun-sentyabr aylarnda Nuri Paa il laqdar Rsulzady gndrdiyi gizli ikayt telegrammlarndan da xbrsizdir. caba, n idi bu ikaytlrin arxasnda dayanan sbb? Sbb bu idi: Nuru Paa Xoyski bada olmaqla Azrbaycan Milli urasn tanmrdi v .htta urann buraxlmasn tlb edirdi

Tsvvrnz gtirin ki, Nuru paa Gncy glnd Msavat nazirlrinin he birini qbul etmdi v hkumt nmayndlri ancaq Nuru paann kmkisi hmdby Aayev trfindn qbul edildi. Nuru paa htta Azrbaycan Xalq Cmhuriyytinin birinci hkumt kabinetind mdafi naziri vzifsinin tsis olunmasna icaz bel vermdi. gr siz ilk hkumtin trkibin nzsalsanz, orada hrbi nazirliyin .olmadn grcksiniz .ndi hmin bu Nuru paan azrbaycanllar z xilaskarlar sayrlar. cb xilaskard

OSMANLI ORDUSUNUN LKMZDK TALAN V QARTLR

Osmanllarn xalqmza v Ikmiz dmn mnasibti bununla bitmir. Qrnlara paralel surtd onlar hrin qart olunmasna da baladlar. Tkc Nobel irktinin 60 min manat vsaitini, hrlr ttifaqnn Yerli bsindn 23 milyon manatlq mlakn, "Elektrieskaya sila" shmdar cmiyytinin 155 milyon manatlq varidatn, Qafqaz Pambq Shmdar cmiyytinin v baqa irktlrin yz milyonlarla dyrind .pulunu v mlakn qart edib apardlar

Tkc irktlrimi qart edirdilr? sla yox! Yoxsul halinin sonuncu tiksini d msadir edib aparrdlar. Arxiv sndlrinin birind bu bard yazlr: "Trk zabitlri Adamdan taxl, paltar v baqa ehtiyatlar ckib aparrlar... Nuxa qzasnn halisi ikaytlir ki, trklr btn rzamz talan edib aparr, bel gets .(aclq olacaq" (ARXV fond, 277. S, 1. l, 1. Vrq 1

Osmanl-Alman ial qvvlrinin talan tkc bununla yekunlamrd. Onlar ial qvvlrinin saxlanma xrcini d yerli halinin boynuna yklmidirlr. Bel ki, btn rzan onda biri "zkat" ad altnda halidn zorla msadir edilirdi, evind bir gnlk azuqdn artq rzaq saxlayanlar qulaqlarndan divara !mismarlanrdlar

OSMANLININ SL NYYT: BAKI NEFTN L KERMK

Az kemmi mlum oldu ki, Osmanlnn hdfindki sas mqsd eynil ingilis v almanlar kimi Bak neftini l keirmkdir. Osmanl sultannn maliyy maviri Hmdi by hl stanbulda ikn Rsulzad qarsnda neft mdnlrinin onlarn izni olmadan istifadsi v satn qadaan edn rt qoymudu. Hr gn 23 sisterndn az olmayaraq, orta hesabla sutkada 44 sistern neft danaraq Tiflis aparlrd. Burada neftin yars alman iallarna verilir, yars is Anadoluya gndrilirdi. Trk tarixisi Rauf by yazr ki, o dvrd stanbulda neftin qiymti Bakdan 10 df ucuz idi. Rsulzad Hacnskiy mktubunda aq kild bunu etiraf edir v yazrd: "Siz mlumdur ki, neft haqqnda msl Azrbaycandan ox Trkiy-Almaniya mslsidir" (ARDA, f. 894, siy. 10, i 30, v. 2). Bunun .qarlnda Msavat hkumtin bir qpik d pul dnilmirdi. Bu, soyun idi V nhayt 30 Oktyabr 1918-ci il Mudros mqavilsin gr Osmanl imperiyas Msavat hkumtin bildirmdn Azrbaycan (slind btn Zaqafqaziyan) z yalti kimi ngiltriy balad. Mqavilnin 11-ci v 15-ci bndlrin sasn, Azrbaycan v onun dmir yollar, neft yataqlar btlkl ngiltr imperiyasna .verilirdi

ndi sual olunur: Bir Iknin xilaskar olmaq o Iknin 30 min insan ldrmkdirmi; tbii srvtlrini talayb, o cmldn oran trk edrkln bankdak mantlrlini d qart edib baqa dvlt balamaqdrm; !?istiqlalna v milli iradsin istehza il baxmaqdrm

El tkc bu deyilnlri yekunladrb, minlikl demk olar ki, A.Quta qar "Trklr gldi bizi xilas etdi!" .nqartini ssrndirn dilqmhmldr nsli nvbti df saxtaladrlm tariximizin yeni qurbanndr

Azr liyev

